



## Qərbi Azərbaycan: milli ideyanın əsas hədəflərindən biri

Müasir tariximizin son 21 ilində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan misilsiz inkişaf yolu keçmişdir. Yüksək idarəciliq məhərəti, milli maraqlara söykənən daxili və xarici siyasəti qısa müddətdə dövlət başçısına xalqda böyük rəğbət, sənəs inam və etibar yaratmışdır. 44 günlük Vətən müharibəsinde qazanılan möhtəşəm zəfər və birləşmə lokal antiterror tədbirlərinin uğurlu nəticəsinə Ermənistanın 30 ildən artıq işgal altında saxladığı Azərbaycan torpaqları öz azadlığına qovuşmuşdur. Artıq Böyük qayıdın işığında o kəndlərə, o rayonlara yüzlərlə məcburi köçkünlər ailəsi qayıtmışdır və proses uğurla davam edir.

Onilliklər ərzində doğma torpaqlarını tərk etməyə məcbur olmuş qərbi azərbaycanlılar müxtəlif qurumlarda birləşərək daim öz etirazlarını və tələblərini bildirmiş, bu məsələyə beynəlxalq səviyyədə diqqət cəlb etməyə dəfələrlə cəhdər gəstirmişlər. Ötən müddətdə kütłəvi informasiya vasitələri, saytlar yaradılmış, dədə-baba yurdumuzun tarixinə, adət-ənənələrinə və digər məsələlərə həsr edilmiş yüzlərlə məqalə, onlara kitab yazılmışdır. Ancaq nəyə necə və nə vaxt etmək lazımlı olduğunu hamidən yaxşı bilən Prezident bu icmanın vahid bir qurumda birləşməsini məsləhət görüb, əslində, icmaya sahib çıxaraq onun fəaliyyətinə şərait yaradıb.

### Prezident Qərbi Azərbaycan İcmasının yaranmasını tarixi zərurətə çevirdi

Prezident İlham Əliyev tarixi Zəfərdən sonra qərbi azərbaycanlıların da öz dədə-baba torpaqlarına qayıtmak tələbini reallaşdırmağı zəruri və qanuni hesab edib. Artıq iki ilə yaxındır ki, Qərbi Azərbaycan İcması "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin hüquqi varisi kimi fəaliyyət göstərir. İcmanın yeni nizamnaməsi təsdiq olunub. İcmada Müşahidə, Ağsaqqallar, Ziyahıllar, Qadınlar və qeyyumlarsızları, İdare Heyeti, Nəzarət-Tətbiş Komissiyası, Gəncələr Birliyi, xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar yaradılıb və seçkilər keçirilib. Təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sonadaların toplanıldığı və saxlanıldığı ictimai kuruma çevrilib. 1988-1991-ci illərdə Qərbi Azərbaycanın qovulmuş 50 min-dən çox ailənin 20 minə qədərinə dəymisi ziyan hesablanmış və hazırda bu işlər davam etdi-

rilir. Həmin illərdə Qərbi Azərbaycanda 300-ə yaxın yaşış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə (ad, soyad, ata adı) dəqiq statistikası aparılıb, 130 kəndin siyahısı tamamlanıb. Təşkilat Qərbi Azərbaycanda tarixi və mədəni ərsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlanmasını davam etdirir.

2022-ci il dekabrın 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olmuş və bir qrup ziyali ilə görüşündə demişdir: "Qərbi Azərbaycan bizim tarixi və torpağımızdır, bunu bir çox tarixi sənəd təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünkü tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə tösadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistana orasındə tarixboyu Azərbaycan xalqı yaşayır. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki, icma bu işləri da ha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır".

### "Biz öz keçmişimizi yaxşı bilirik"

Azərbaycan Prezidenti Qərbi Azərbaycandan olan ziyalılarla görüşündə onu da vurğulamışdır ki, biz öz keçmişimizi yaxşı bilirik. Qərbi Azərbaycandan olan hər bir insan öz ulu babalarının yaşadıqları yerləri yaxşı bilir. İndi müxtəlif yollarla bu informasiyanı əldə etmək olar. Azərbaycanlıların məskunlaşdıqları yerlərin əksəriyyətində heç kim yaşamır. Ermənistanda bütövlükdə indi depopulyasiya dövrü hökm sürür. İnsanlar oradan gedir. Həm təbii artım yoxdur, eyni zamanda dözlənməz siyasi vəziyyət, repressiyalar, faktiki olaraq diktatura və iqtisadi çətinliklər onları buna vadar edir. Bizim kəndlərimiz dağıdır. Biz buna dözə bilmərik. Ona görə biz Qayıdış Konsepsiyanı üzərində işləmə-

liyik. Bu, çox sanballı sənəd olmalıdır. Əlbəttə ki, mütləq digər tekliflər də olacaq.

Ümumiyyətə, Prezident İlham Əliyevin qərbi azərbaycanlılara qarşı ermənilərin həyata keçirdiyi soyqırımı və deportasiya məsələlərinin ətraflı şəkildə öyrənilməsi və tədqiqi, həqiqətin dünya xalqlarına çatdırılması 2022-ci ilin oktyabrında onun Qərbi Azərbaycandan olan bir qrup ziyali ilə görüşü zamanı çıxışından və imzaladığı fərmanlardan sonra sistemli şəkil almışdır.

### Qərbi Azərbaycan İcmasının ədalətli mövqeyi dəstəklənir

Xatırladaq ki, icmanın beynəlxalq hüquqa, aidiyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanan, ədaletin və sülhün bərqərar olunmasına xidmət edən mövqeyini tərəqqipərvər dönya ictimaiyyəti də dəstekləyir. Qürurverici haldır ki, Birleşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətini BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının, İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb. Müraciətin belə bir mötəbər qurum tər-

findən dəstəklənməsi və yaşılması indiki Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları məsələsinin beynəlxalq müstəviyə getirilməsi sahəsində böyük uğurdur.

İnsanlar boy-a-başa çatdıqları doğma yurdlarına, kondilərinə qayıtmağı özlərinə mənəvi borc bilirler və bu həqiqətin gec-tez reallaşacağına inanırlar. Dövlət başçısı çıxışında qətiyyətlə "Gün gələcək qərbi azərbaycanlılar tarixi diarımız olan Qərbi Azərbaycana qayıdaqlar" deməsi onlarda bu inamı qat-qat artırıb. Bunu Sosial Tədqiqatlar Mərkəzinin ölkəmizdə yaşı 18-24 arasında olanlar arasında keçirdiyi sorğudan görəmək olar. Ermənistandan zorla çıxarılmış hər bir azərbaycanının qayıdış hüququnun reallaşması mütləqdir. Bu mütləqlilikdən Ermənistana rəhbərliyi nə qədər tez nəticə çıxarsa, bir o qədər özünə və sülhün xeyrinə iş görmüs olar. Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmaları insan haqlarının və ədalətin tətənəsi olmaqla bərabər, Ermənistana və Azərbaycan arasında davamlı sülhün bərqərar olmasına üçün zoruri bir şərtidir.

Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyanı ilə əlaqədar istər fördi qaydada, istər kollektiv şəkildə atılan ciddi addımlara dövlət dəstəyi getdiyərək artırılır. Qərbi Azərbaycan həqiqətləri ilə bağlı arasdırmaların yeniyi yanaşmalarla aparılması gündəmdədir. Sanballı tədqiqatlarla bərabər, həm də vaxti-

lə yazılmış kitabların tarixi realıqlara uyğun yenilənməsi nəzərdə tutulub. Bu məqsədən ənənəvi beynəlxalq elmi konfransların təşkilinə üstünlük verilir ki, mövzu daim özünü strateji əhəmiyyətini saxlaya bilsin.

### İcma xalqımızın haqlı tələbini beynəlxalq aləmə yayır

İcma rəhbərliyi Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqına əsasən bu işləri dəha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparmaq üçün beynəlxalq müstəvidə xalqımızın və dövlətimizin haqlı tələbini dünyaya bəyan edir. İcma davamlı olaraq Ermənistandan ətraf mühiti bilerəkdən şirkətlərə öz evlərinə qayıdişi müzakirəyə çıxarılmışdır.

Böyanatlarda deyilib: "Biz beynəlxalq ictimaiyyəti Ermənistannın ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq konvensiyalar üzrə öhdəliklərinə zidd olan bədxah əməllərinə son qoyma üçün qətiyyətli addımlar atmağa çağırıq. Bu mədənlər və zavodların azərbaycanlıların zorla qovulduğu əraziləri qəsdən cəmləşdirildiyini vurgulayıq. Bu, Ermənistanın etnik təmizləmə siyasetini bir daha nümayiş etdirir. Beynəlxalq ictimaiyyət Ermənistanın bu düzülməz hərəkətlərini pisləməli və ondan beynəlxalq ekoloji normaları pozan, insan sağlamlığına təhlükə yaradan, azərbaycanlı qaçqınların yurdlarına təhlükəsiz qayıtmasına mane olan və qonşu Azərbaycana xeyli transsərhəd ziyan vuran bütün fəaliyyətləri dərhal dayandırmağı tələb etməlidir".

### Böyük qayıdışın son dayanacağı İrəvandır

Bu tarixi hadisənin əhəmiyyəti milli inkişafımızın yəni mərhələsinin başlanması ilə əlamətdاردır. Qalib xalqın Prezidenti, Ali Baş Komanidan, dünya azərbaycanlılarının Lideri İlham Əliyevin rəhbərliyi ilə bu gün Qərbi Azərbaycana qayıdış qarşımızda daha geniş üfüqlər açmışdır. Əminliklə deyə bilərik ki, həmişə olduğu kimi, bundan sonra da qərbi azərbaycanlılar Prezident İlham Əliyevin ətrafında six birləşərək son dayanacaq İrəvan olmaqla Böyük qayıdışın ikinci mərhələsinin iştirakçı olacaqlar.

**Rəhman SALMANLI,  
"Azərbaycan"**



## Vaxt gələcək qərbi azərbaycanlılar da tarixi yurdlarına qayıdacaqlar

buraxaraq havanın və suyun çirkəlməsinə səbəb olur. Mədənin yaxınlığında yerləşən Zod çayı mis, dəmir, kadmium və molibden kimi təhlükəli ağır metallarla çirkəndirilir. Bu misallar Ermənistanın dəgidiçi mədənçilik fəaliyyətinin məhz azərbaycanlıların vaxtile six məskunlaşmış olduqları ərazilərdə cəmləşdirilməsinin bariz sübutudur.

Ermənistan hökumətinin təbiətə qarşı bu mənfur münasibəti onun azərbaycanlı qaçqınların geri qayıtmasının qarşısını almağa və etnik təmizləmə siyasetini davam etdirməyə hesablanıb.

Böyanatlarda deyilib: "Biz beynəlxalq ictimaiyyəti Ermənistannın ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq konvensiyalar üzrə öhdəliklərinə zidd olan bədxah əməllərinə son qoyma üçün qətiyyətli addımlar atmağa çağırıq. Bu mədənlər və zavodların azərbaycanlıların zorla qovulduğu əraziləri qəsdən cəmləşdirildiyini vurgulayıq. Bu, Ermənistanın etnik təmizləmə siyasetini bir daha nümayiş etdirir. Beynəlxalq ictimaiyyət Ermənistanın bu düzülməz hərəkətlərini pisləməli və ondan beynəlxalq ekoloji normaları pozan, insan sağlamlığına təhlükə yaradan, azərbaycanlı qaçqınların yurdlarına təhlükəsiz qayıtmasına mane olan və qonşu Azərbaycana xeyli transsərhəd ziyan vuran bütün fəaliyyətləri dərhal dayandırmağı tələb etməlidir".

Böyanatlarda o da vurgulayıb ki, Ermənistan Azərbaycan ərazilərinin işgali zamanı azərbaycanlıların qovulduğu şəhər, qəsəbə və kəndlərin, demək olar ki, hamisini dağıdır, onları geri qayıtmaları üçün həmin ərazilərdə bir milyondan çox mina basdırıb.

Eyni zamanda qeyd edilib ki, Qacarandaki Zəngəzur Mis-Molibden Kombinatı və Qafandakı mədən kombinatı tərkibində xrom, nikel, mis, molibden, sink, alüminium, vanadium, qurğuşun kimi ağır metallar olan mədən tullantılarını çaya buraxır. Bu çirkənləmə Azərbaycana doğru axan Oxçuçay və Araz çaylarına birbaşa təsir edərək, bölgədəki insanların sağlamlığını və rıfahını təhlükə altına qoyur.

Bundan başqa, Əkərək (Agarak) Mis-Molibden Kombinatı Kərçivənçay vasitəsilə Araz çayını tərkibində ağır metallar olan mədən tullantıları ilə çirkəndirir. Goyçə (Geğarkunk) Mis Ərəmə Zavodu çoxlu miqdarda kükürd qazı və digər çirkənləndiriciləri ətrafa